

# "Nəsimi Passion" əsəri

O zirvadə qar buluddu, bulud – qar  
 O zirvadə bulud – dar.  
 Əl elasəm, alcək olan buludlar.  
 Əlim çatmaz, ünüm çatmaz...

Məmməd Araz

Öz əqidəsində sarsılmaz olan Nəsimi ürkəndən galən fikir və qənaatlarını təhlükə etmək üçün digər məslakdaşlarından fərqli olaraq, güclü şair qələminə malik idi. O, öz yaradıcılığını dövrün vacib məslalaları ilə xalq azadlığı, insan səadəti, tərəqqi, sufizm, irfan ətrafında mövcud problemlərlə möhkəm bağlaya bildirdi.

İrfan haqqında yazıçı Sayman Aruz maraqlı fikir söyləyib: "Fiqh-i islam və fəlsəfənin əksi olaraq Şərqi irfanı insan mərkəzlərin söyklənə biləcəyi nöqtə idi. Dina söyklənən fiqh və falsafa özərlərinin hazırladığı ölçü ilə uyğun gəlməyən hər bir fərdi günahkar, kafir və cəhənnəm sakini kimi təqdim edirdi. Ancaq irfan hər bir fərdin fəhmi və düşüncəsinə həmin fərd üçün ölçü vahidi sayırı".(1)

Nəsimi təkcə Azərbaycan şeirinə deyil, bütün türkdilli xalqların poetik yaradıcılığına yeni bir istiqamət vermişdir.

Xüsusən qəzələ böyük şair tamamilə təzə fəlsəfi məzmun aşılımışdı. Firəngiz Əlizadə isə, ümumiyyətla, Nəsimi poeziyasının üzünü həyatın mürəkkəbliliyinə, ictimai varlığın ziddiyətlərinə yönəltmişdi və əsərin ictimai-fəlsəfi ideyasını ön plana çıkmışdır.

Akademik Bakir Nəbiyevin bu mövzuda çox maraqlı fikirləri var: "Nəsiminin qəzəlləri intahasız bədii zövq mənbəyi olmaqla yanaşı, həm də öz dövrünün çoxsahали, dolğun biliklərini özündə əks etdirən qiymətli məlumatlar toplusudur.

1) Sayman Aruz. İmadəddin Nəsimi düşüncələrinin şərhinə giriş olaraq. "Ədəbiyyat" qəzeti, 2 fevral 2019-cu il.

Məsələn, mən elə biliram ki, şairin "Həsrət yaşı hər ləhzə qılır bəzimizizi saz, Bu pərdədə bir yar bizi olmadı dəmsəz" mətləti

qəzəli Azərbaycan və bütünlikdə Yaxın Şərqi musiqisinin, özüllükla müğəmlərin tarixini tədqiq edən alımlar üçün çox qiymətli material verir. Bu qəzəldə klassik müğəmlər incəlenir, onların gözəlliyi, təsir gücü vasf olunur".(2)

Bildiyimiz kimi, Passion, yəni "İztirablar" əsərinin öhdəsindən Firəngiz Əlizadə böyük bacarıqla gəldi. Könüll Nasirova "Üşyankar Nəsimi ruhunun musiqidə tacəssümü" ("Respublika", 2 fevral 2018) məqaləsində yazır: "Lakin Avropa musiqi mədəniyyətinin bu qədim janrıni bəstəkar sələflərindən fərqli olaraq, özünəməxsus bir şəkildə tacəssüm etdirir, bu günün mənəvi tələblərinə cavab verən gözəl sənət nümunəsi yaradır".(3)



F.Əlizadə yüksək sənətkarlıqla Şərqi mütəsəkkil baxışlarını, ilahi hislərini özündə cəmləşdirən Nəsimi obrazına, onun dünyasına müraciət edir.

"Nəsimi Passion" əsərində bu gün hansı problemləri qoymaq mümkündür? Müxtəlif, o cümlədən, polifonik harmoniyaniyanın istifadəsi, yəni müstəqil xətlərin birləşməsi nəticəsində maraqlı blokakkordların yaranması; Diatonika və xromatikanın uzlaşması nəticəsində poliakkordikanın üzə çıxması.

Kompozisiyanın müsiqi tematizmini aşağıdaki kategoriyalara şartı bolmak olar: a) müğam tematizm; b) klassik Avropa üslubunda yazılan müsiqi materialı; c) aydın xoral üslubunda bastalanan müsiqi (bu tematizm qadınların xorunda, sözün asıl mənasında, ilahilar obrası yaradır); d) kadərlə tematizm isə ekspressiyanın an yüksək zirvəsini tacəssüm edir (olduqca dramatik xarakterli tematizmdir).

Bu əsərdə faktura homofon – harmonik və polifonkdir. Qarışq fakturani qeyd etməliyik. Bəstəkar hissələri qəfil olaraq bir-birinə qarşı qoyur ("фактурные переключения"). Bu termin Marina Skrebovaya məxsusudur.

Tembr sahəsində bəstəkarın yenilikləri, tapıntıları, axtarışları həmçinin diniñiciləri calb edir. Həmçinin bu əsərdə modallığa yeni baxış hiss olunur.

- 2) Bakir Nabiyev. *Nasimi keleminin işığında*. Bakı, 2009, s. 49–50.  
 3) Könüll Nasirova. *Üşyankar Nasimi ruhunun müsiqidə tacəssümü*. "Respublika" qəz., 2 fevral 2018-ci il.

Tanınmış müsiqisünas T. Baranova yazar: "Müasirliyi uzaq keçmişimizlə birləşdirən modallıq elə bir faktordur ki, onu tədqiq edərkən biz bu günümüzün incəsənatını daha dərindən öyrənirik". O, həmçinin qeyd edir ki, "XIX – XX əsrlərdə Qərbi Avropana yaranan neomodallıq, ümumiyyətə, bir çox müasir bəstəkarların yaradıcılığına təsir etmişdir".(4)

Əsərin ritmik dili çox zəngin və mürakkəbdir. Müğam tematizmini səciyyələndirən axırda ritmik ölçülər (tez-tez dəyişən ölçülər, sin-kopalar, güclü payın yayılması və s.) lirk bölmələrdə öz aksını tapır. Sonuncu dəfə kompozisiyanı eşidərkən müsiqinin quruluşunda bir

prinsipləri, texniki üsulları və artıq ənənəyə çevrilmiş bədii qanunları ehtivalanır. Ənənənin hamıça fəal inkişafçı bir nəzəri kateqoriya olması dahi bəstəkarı İ.Stravinskinin dəyəri sözlərində, çıxışlarında öz aksını tapmışdır: "Ənənələrə riayət etmək – onları inkişaf etdirmək deməkdir... Ənənələr davam edənin reallığını nəzərdə tutur. Onlar nəsildən-nəslə keçən qiyməti bir miras kimidir – məhz bu şərtlə qəbul edirsən ki, gələcək nəslə ötürünməmişdən əvvəl zənginləşdirəsan". (5)

4) Т.Б.Баранова. Переход от модальности к тональной системе в западноевропейской музыке XVI–XVII веков. Аэфтореферат диссертации на соискание ученой степени кандидата искусствоведения Москва, 1981, с. 24, 25.

5) И.Ф.Стравинский. Статьи и материалаы (Составитель Л.С.Дьячков) – М.: Сов.композитор, 1973, с. 400.

Fikrimizcə, Fəlizadənin əsəri müğamin modeli üzərində qurulur. Müğamda intonasiya inkişafının məntiqini müəyyən edən əlamətlər bəstəkar təfsirində yeni keyfiyyətdə təqdim olunur.

Həmçinin "Nasimi Passion" kompozisiyasını Firangiz Əlizadə bir çox janrların xüsusiyyətləri ilə zənginləşdirir. Bu fikir Könüll xanımı məxsusudur. (6)

F.Əlizadənin bu kompozisiyası ilə əlaqədar daha hansı problemləri qoymaq olar: "ənənə və müasirlik", "ənənə və novatorluq", "ənənə və variqlik".

Ənənə ən çox işlədilən sözlərdən biri kimi leksikonumuza daxil olub. Bu məfhum son dərəcə geniş və çoxcahəli mənə daşıyır. Burada dahi şairimiz Bəxtiyar Vahabzadənin sözlərini yada salaq: "Ənənə kökə sədaqətdir. Ağacın varlığı üçün kök nə qədər vacibdirse, sənət üçün də ənənə bir o qədər gərəklidir. Bəs onda novatorluq nədir? Mən novatorluğunu kökə bağlanıb, torpaqdan qidalınıb yeni, təkrarsız şaxələnən, budaqlar atmaqda görürəm".(7)

Bəli, Bəxtiyar müəllim adəbi nəsillərin əlaqəsini bu simvolun müstəvisində görürdü.

Düşünürük ki, ənənələrə riayət – onları dinamik şəkildə inkişaf etdirmək deməkdir!

6) Qeyd olunmuş manba.

7) Sıtat bu mənbədən götürüllüb.  
 Box: Rüstəm Kamal. Güzgü günü // Həqiqət ağacı. Bakı: "Çəlioğlu", 2017, s.181. ♦

İmrəz Əfəndiyeva,

professor,

sənətşünaslıq doktoru,  
 Əməkdar incəsənat xadimi

xüsusiyyəti aşkar etdim: bölmələri müqayisə edərək kontraslıq gör-düm. Lakin bunları birləşdirən müəyyən bir intonasiya, müəyyən bir ritmik fiqur var. Belə formaya "kontrasno sostavnaya forma" deyilir. Bu termini, daha doğrusu, yeni müsiqi formasını yaranan böyük alım – müsiqisünas V.V. Protopopovdur.

Ümumiyyətə, bu kompozisiyada müasir müsiqisinin bütün